

## ♦ Poeziya



***İlham İNAM***

### **QARABAĞIM QAYSAQTUTMAZ YARAM, OY**

*Almas İldırıma Allah rəhmət eləsin*

Zaman bizlə sərt başladı, deyəsən,  
Ah-fəryadım gedib çatdı göyəcən...  
Bu fəğanın naləsində öləcəm,  
Gözü yaşlı, başı daşlı varam, oy!  
Qarabağım qaysaqtutmaz yaram, oy!

Düyün düşdü Vətən deyən dilimə,  
İnsan dözməz torpaq dözən zülümə.  
Həsrət qaldım oymağima, elimə,  
Bundan belə necə olar sonram, oy?!  
Qarabağım qaysaqtutmaz yaram, oy!

Qəmli gözlər bu həsrətə düşməndi,  
Tanrı - deyə əl qaldırmaq peşəmdi.  
Xarıbülbül yad əllərdə həşəmdi,  
Xan Şuşamdan xarıbülbül soram, oy!  
Qarabağım qaysaqtutmaz yaram, oy!

Yaxındamı bu nisgili atmağım?  
Nəsibimmi məqsədimə çatmağım?  
Qeybə çıxıb dincəlməyim, yatmağım,  
Özlüyümdə alovam, oy, qoram, oy!  
Qarabağım qaysaqtutmaz yaram, oy!

Geci-tezi intiqamın alınar,  
 Varlığımıla mən bələdəm halına.  
 Ana - deyib göz dikmişəm yoluna,  
 İstəyirəm qol boynuna saram, oy!  
 Qarabağım qaysaqtutmaz yaram, oy!

Bir-birindən ayrı yaşar baş-bədən?  
 Eşqi para, sevdası kal, ruhu tən.  
 Sənsiz bizə Vətən olmaz bu Vətən,  
 Sənsiz bizə yaşamaq da haram, oy!  
 Qarabağım qaysaqtutmaz yaram, oy!

Əsir düşən torpaq deyil, anadır,  
 Bu dərd hər gün ruhumuzu qanadır.  
 Gecə-gündüz intiqama can atır,  
 Sinəmizdə ürək tapmir aram, oy!  
 Qarabağım qaysaqtutmaz yaram, oy!

Dövran qoymur düşmənimdən öc alım,  
 Mərd oğullar cavan ikən qocalır.  
 Nə dəhşətə hədəf oldu Xocalım,  
 Bu dəhşəti görə-görə koram, oy!  
 Qarabağım qaysaqtutmaz yaram, oy!

## DAŞLAR

Tanrıının gözündən qaçmadı heç nə,  
 Bir yerdə yaratdı torpaqla daşı.  
 Dünya yaranandan bilirsiz, demə,  
 Torpaq sevilirmiş daşla yanaşı.

Demə, daşların da ruhu var imiş,  
 Duya bilməmişik bunları nədən?  
 Anladım, torpaq da bəxtiyar imiş  
 Daşların torpağa sədaqətindən.

Daş da doğmalaşdı Vətənlə birgə,  
 Bir yerdə yaşadı, birgə doğuldu.  
 İnsanın Vətənə məhəbbətindən  
 Vətən-daş birləşib vətəndaş oldu.

Yollar yorğununa çevrilən zaman,  
 -Varmı dincəlməyə bir daş? - dedik biz.  
 Bizimlə birlikdə uğura çıxan  
 Səfər adamına -yoldaş - dedik biz.

Daşların sırrını öyrənmək çətin,  
Sırr saxlayan kəsə sirdəş dedilər.  
Daş ilə torpaq da doğmadı deyin,  
Doğma olanlara qardaş dedilər.

Daşa çevirərək amalımızı,  
Neçə dahiləri daşla ucaldıq.  
Biz ölsək belə, məzarımızı,  
Bizdən çox-çox sonra daşlar yaşıtdı.

## AĞRI

Hər ağrının öz aləmi, öz səsi,  
Demə, yoxmuş bu dünyada boş ağrı.  
Məhəbbətin həsrət, hicran nəfəsi  
Aşıq üçün şirin ağrı, xoş ağrı.

Düşünürük, düşüncəmiz durulmur,  
Yollardadır xəyalımız, yorulmur.  
Fikrimizin sərgisində qurumur  
Qəlbimizdən nəmlik çəkən yaş ağrı.

Şər əməller ruhumuzu çeynəyir,  
Yadlar bizə bilirsənmi neynədi?  
İllərdir ki, sinəmizi göynədir  
Qarabağtək hər ağrından baş ağrı.

Torpağadır hamımızın güzarı,  
Fani dünya gediş-gəliş bazarı...  
Atamızın-anamızın məzari  
Göz önündə sıralanan daş ağrı.

Dözümümdə, təmkinimdə tövşüdü,  
Sevincimi, istəyimi gövşədi.  
Soyuqluğu varlığımı üzüdür,  
Sırsıradan buz bağlayıb qış ağrı.

Gözlərini yenə dikib gözümə,  
Nə üzlüymüş, dayanıbdı üzümə.  
Ürəyimdə yuva qurub özünə,  
Yuvasından perik düşməz quş ağrı.

Heç bilmirəm necə sığib köksümə,  
Məhəl qoymur qəzəbimə, hırsımə.  
Öləziyən düşüncəmdə ciysisimə,  
Ürəyimin ocağında biş, ağrı.

*Şəmkir*